


dos. Zaur Məmmədov
"26" "XII" 2024-cü il

Fənn sillabusu

Ixtisas : 050406 - "Maliyyə", 050407 – "Marketing"^{AB}

Fakülte: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I.Fənn haqqında məlumat:

Fənnin adı: S/F (Qiymət siyaseti) (Lenkeran Dövlət Universitetinin 21.11.2024-cü il tarixli 4/129 sayılı əmri ilə təsdiqlənmişdir)

Kodu: IPFS-B04, IPFS-B05

Tədris ili: III (2024/2025)

Semestr: II

Tədris yükü: Cəmi: 60 saat (30 saat mühazire, 30 saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azerbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya №:

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Hüseynli Nuran Miraqıl oğlu, Baş müəllim
Məsləhət günləri və saatı: 1 gün saat 15⁰⁰-16⁰⁰.

E-mail ünvanı:nurangaga@yahoo.com

Kafedranın ünvanı: Lenkeran ş., Füzuli küç., 170-a

III.Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. A.D.Çudakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2016
2. F.F.Ələkbərova və başqa Qiymətin əmələ gəlməsi. Bakı, 2015
3. B. N. Allahverdiyev. Milli iqtisadiyyatın bazar tənzimlənməsi. Bakı, 2007
4. Уткин Э.А. Цены. Ценообразование. Ценовая политика. — М.: Ассоциация авторов и издателей «Тандем». Издательство ЭКМОС, 2023.
5. Спенов В.А. Ценообразования. — М.: Экономист, 2023, 428 с.
6. Тактарова Т.А. Ценообразования. — М.: Финансы и статистика, 2023, 221 с.
7. Таракевич В. М. Ценовая политика предприятия: Учебник для вузов. 3-е изд. / В.М. Таракевич. - Санкт-Петербург : Питер, 2021. - 320 с. - ISBN 978-5-4461-9384-4.
8. Баринов, М. А. Ценообразование : учеб. пособие / М. А. Баринов; Владимир. гос. ун-т им. А. Г. и Н. Г. Столетовых. – Владимир: Изд-во ВлГУ, 2021.-152 с
9. Калашникова И.А. Ценообразование и ценовая политика: практикум: учеб. пособие/ И.А. Калашникова, Е.В. Солнцева, С.А. Помитов. Воронеж: ГОУВПО «Воронежский государственный технический университет», 2007
- 10.Салимҗанов И.К. Ценовая политика организации // Финансы. — 2021. — № 8

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyyata giriş, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat fənlərinin tədrisi vacibdir.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Qiymətlər sisteminin geniş təkrar istehsalda və əhalinin sosial mənafeyinin təmin edilməsində rolü getdikcə artmaqdır. Qloballaşan dünya iqtisadiyyatında iqtisadi əlaqələr inkişaf edir, beynəlxalq iqtisadi integrasiya getdikcə daha da mürəkkəb xarakter alır. Bütün bunlar beynəlxalq hesablaşma formalarının tətbiqini, qiymət siyasetinin, yeni qiymətləndirme sisteminin əlaqəlerinin təkmilləşdirilməsini tələb edir. Qiymət siyaseti kursu qiymətlər sistemi, qiymətlərin əmələ gelməsində xərcləri, gəlirlərin və vergi amillərinin rolundan bəhs edir. Bu fəndə qiymət siyaseti, strategiyası və taktikası öyrənilir, müəssisələrdə qiymət siyasetinin xüsusiyyətləri tədqiq olunur.

VII. Davamlılıyete verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamlıyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Teləbelerin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı teləbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslerində fealiyyətinə görə və 30 bal kollokviumların neticələrinə görə.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni ehətə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - teləbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - teləbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - teləbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - teləbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - teləbenin cavabı əsasən düzgündür.
- 5 bal - teləbenin cavabında çatışmazlıqlar var, mövzunu tam ehətə edə bilmir.
- 4 bal - teləbenin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - teləbenin mövzudan xəberi var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - teləbenin mövzudan qismən xəberi var.
- 0 bal - suala cavab yoxdur.

Teləbenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Oks təqdirdə teləbenin imtahan göstəriciləri semestr ərzində tədris fealiyyəti neticesində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| № | Bal | Qiymət | |
|----|-------------------|------------|-------|
| | | Sözlə | Hərfə |
| 1. | 91-100 | Əla | A |
| 2. | 81-90 | Çox yaxşı | B |
| 3. | 71-80 | Yaxşı | C |
| 4. | 61-70 | Kafi | D |
| 5. | 51-60 | Qənaətbəxş | E |
| 6. | 50 və ondan aşağı | Qeyri-kafi | F |

IX. Davranış qaydalarının pozulması: Teləbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

X. Təqvim mövzu planı: Cəmi: 60 saat (30 saat mühazirə, 30 saat seminar)

| № | Keçirilən <u>mühazirə</u> , <u>seminar</u> , <u>meşğələ</u> , <u>laboratoriya</u> və <u>sərbəst mövzuların məzmunu</u> | Mühazirə | | Seminar | |
|----------|---|----------|-------|---------|-------|
| | | Saat | Tarix | Saat | Tarix |
| Mühazirə | | | | | |
| 1. | Mövzu: Qiymət siyasetinin nəzəri əsasları Plan 1.Qiymət iqtisadi kateqoriya kimi 2.Qiymətəmələğeləmə nəzəriyyəsində əsas yanaşma və ya istiqamətlər 3.Qiymətin funksiyaları və qiymətəmələğeləmənin prinsipləri 4.Qiymətlər sistemi 5.Qiymət siyasetinin mahiyyəti və məqsədi 6.Qiymət siyasetinin növleri Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 | |
| 2. | Mövzu: Qiymət siyasetinin nəzəri əsasları Plan 1.Qiymət iqtisadi kateqoriya kimi 2.Qiymətəmələğeləmə nəzəriyyəsində əsas yanaşma və ya istiqamətlər 3.Qiymətin funksiyaları və qiymətəmələğeləmənin prinsipləri 4.Qiymətlər sistemi 5.Qiymət siyasetinin mahiyyəti və məqsədi 6.Qiymət siyasetinin növleri Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 | |
| 3. | Mövzu. Qiymət siyasetinin müəyyənlendirilməsində qiymətəmələğeləmə metodları Plan : 1.Qiymət siyasetinə uyğun qiymətin emələ gelmesi metodologiyası 2.Qiymətlərin müəyyən edilməsinin alternativ metodları 3.Qiymətin emələ gelmesinin parametrik metodları 4.Ekspert qiymətləndirmə metodları Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 | |
| 4. | Mövzu: Qiymət siyasetində qiymət emələğeləmə amillərinin təsnifikasi Plan: 1.Qiymətəmələğetirme amillərinin ümumi səciyyəsi 2.Qiymətəmələğetirmənin xərc amilləri | 2 | | 2 | |

| | | | | |
|-----|---|---|--|---|
| | 3.Qiymetəmələgetirmənin gelir amilləri 4.Qiymetəməlegelmənin vergi amilləri Mənbə: [Mühazirə materialları, 1-10] | | | |
| 5. | Mövzu: Bazar qiymətlərinin formalaşması siyaseti Plan: 1.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formalaşması 2.Bazar qiymətlərinin müəyyənleşdirilməsinə təsir edən amillər 3.Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin tek millesdirilmesi yolları Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 6. | Mövzu: Qiymət siyasetində qiymətin əsas strateji və taktiki istiqamətləri Plan: 1.Qiymət siyasetində qiymətəmələgelmənin əsas strategiyaları və iqtisadi məzmunu 2.Qiymətin marketing strategiyasının növləri və onların istifadə olunması şərtləri 3.Qiymətlərin aşağı salınması və artırılması cəhdleri Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 7. | Mövzu: Inhisar bazarında qiymət siyaseti Plan: 1.Müəssisələrdə qiymətin əməle gəlməsinə bazarın strukturunun təsiri 2.Xalis rəqabət şəraitində qiymət və istehsal həcmi 3.Tam rəqabət şəraitində qiymətlərin formalaşması mexanizmi 4.Qiymət ayrı-seçkiliyi Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 8. | Mövzu: Oliqopoliya bazarında qiymət siyaseti Plan: 1.Inhisar rəqabəti bazarının əsas səciyyəvi amilləri və inhisar rəqabəti müəssisəsinin qiymət strategiyası 2.Kvaziinhisar şəraitində qiymət liderliyi 3.Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilməsi xüsusiyyətləri 4.Oliqopolistlər arasında rəqabətin metodları Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 9. | Mövzu: Dövlətin qiymət siyaseti Plan: 1.Qiymət informasiyası və qiymət siyasetində onun rolü 2.Dövlətin qiymət siyasetində risklərin nəzərə alınması 3.İnflyasiya, onun qiymətlərin seviyyəsinə təsiri və dövlətin qiymət siyasetində yeri 4.Qiymət siyaseti və vergi qoyma 5.Dövlətin qiymət siyasetində valyuta məzənnəsi amili və qiymətlər 6.Dövlətin qiymət siyaseti və kredit münasibətləri Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 10. | Mövzu: Müəssisənin (firmanın) qiymət siyaseti Plan 1.Müəssisənin qiymət siyasetinin mahiyyəti və əsas vəzifələri 2.Fərqli qiymətlərin qiymət siyaseti və formaları 3.Müəssisənin qiymət siyasetinin mərhələləri 4.Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri 5.Firmanın qiymət siyasetinin formalaşması prinsipləri 6.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin əməle gəlməsi və dövlət tənzimlənməsi Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 11. | Mövzu: Müəssisənin (firmanın) qiymət siyaseti Plan 1.Müəssisənin qiymət siyasetinin mahiyyəti və əsas vəzifələri 2.Fərqli qiymətlərin qiymət siyaseti və formaları 3.Müəssisənin qiymət siyasetinin mərhələləri 4.Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri 5.Firmanın qiymət siyasetinin formalaşması prinsipləri 6.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin əməle gəlməsi və dövlət tənzimlənməsi Mənbə: [Mühazirə materialları, 1-10] | 2 | | 2 |
| 12. | Mövzu: Müəssisənin marketing fəaliyyətində qiymət siyaseti Plan 1.Marketinqdə qiymət siyasetinin mahiyyəti və məqsədi 2.Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti | 2 | | 2 |

| | | | | |
|-----|--|----|----|--|
| | 3.Qiymet siyaseti ve malların mövqeləşdirilməsi 4.Məhsulun keyfiyyətinin qiymətlərin formalasmasına təsiri 5.Qiymətəmələgəlmədə marketing prinsipinin tətbiqi 6.Marketinqdə esas qiymətqoyma üsulları Menbə: [Mühazirə materialları, 1-10] | | | |
| 13. | Mövzu: Müəssisenin marketing fəaliyyətində qiymət siyaseti Plan 1.Marketinqdə qiymət siyasetinin mahiyyəti və məqsədi 2.Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti 3.Qiymət siyaseti ve malların mövqeləşdirilməsi 4.Məhsulun keyfiyyətinin qiymətlərin formalasmasına təsiri 5.Qiymətəmələgəlmədə marketing prinsipinin tətbiqi 6.Marketinqdə esas qiymətqoyma üsulları Menbə: [Mühazirə materialları, 1-10] | 2 | 2 | |
| 14. | Mövzu: Qiymət siyasetinin sahəvi xüsusiyyətləri Plan: 1.Qiymətin formalasmasında bazarın sahəvi quruluşunun tədqiq olunması metodları 2.Yanacaq-enerji kompleksində qiymətlərin emələ gəlməsi 3.Tikinti kompleksində qiymətlərin emələ gəlməsi 4.Aqrar-sənaye kompleksində qiymətlərin emələ gəlməsi 5.Nəqliyyat xidmətləri bazarında yüksək tətbiq tarifləri 6.Meşət xidməti bazarında tariflər və qiymətlər Menbə: [Mühazirə materialları, 1-10] | 2 | 2 | |
| 15. | Mövzu: Qiymətlərin dövlət tənzimlenməsi Plan: 1.Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi 2.Qiymətlərin ictimai tənzimlənməsi 3.Qiymətləndirmənin dövlət tənzimlənməsinin obyektləri və normativ-hüquqi bazası Menbə: [Mühazirə materialları, 1-10] | 2 | 2 | |
| X | Cəmi: | 30 | 30 | |

XI. Fənn üzrə tələblər: İqtisadiyyat yönümlü ixtisaslarda Qiymət siyaseti fənninin mühüm rolu vardır. Fennda qiymət siyasetinin iqtisadi mahiyyəti öyrənilməli, onun ictimai proseslərdə yeri və rolü araşdırılmalı, onun inkişafının nəticələri və onun sahəvi xüsusiyyətləri təhlil edilməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

- Qiymətlərin və qiymət siyasetinin mahiyyətini öyrənir;
- Qiymətləndirmənin metodlarını və amillərini öyrənir;
- Dövlətin və müəssisenin qiymət siyasetinin inkişafının aktual istiqamət və problemlərini mənimsəyir;
- Qiymətlərin müəyyən olunması, onun mühit amillərinin təsiri altında bazara uyğunlaşması haqqında informasiyaları təhlil etmək, nəzəri bilikləri praktik fəaliyyətlə elaqələndirmək bacarığına yiylənir;
- Qiymət siyasetinin iqtisad elminin öyrənilməsində yeri, rolu və mövqeyini öyrənir;
- Qiymətlərin tətbiq edilməsinin praktik yollarını mənimsəyir;
- Müstəqil təhlil etmə bacarığına yiylənir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi

XIV. Kollokvium sualları:

I Kollokvium sualları:

1. Qiymət iqtisadi kateqoriya kimi
2. Qiymətəmələgəlmə nəzəriyəsində esas yanaşma və ya istiqamətlər
3. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri
4. Qiymətlər sistemi
5. Qiymət siyasetinin mahiyyəti və məqsədi
6. Qiymət siyasetinin növleri
7. Qiymətlərin müəyyən edilməsinin alternativ metodları
8. Qiymətin emələ gəlmesinin parametrik metodları
9. Ekspert qiymətləndirmə metodları
- 10.Qiymətəmələgetirme amillərinin ümumi seciyyəsi
- 11.Qiymətəmələgetirmənin gəlir amilləri
- 12.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formalasması
- 13.Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin tek miləşdirilməsi yolları
- 14.Qiymət siyasetində qiymətəmələgəlmənin esas strategiyaları və iqtisadi məzmunu
- 15.Qiymətin marketing strategiyasının növleri və onların istifadə olunması şərtləri

II Kollokvium sualları:

1. Müəssisələrdə qiymətin emələ gəlməsinə bazarın strukturunun təsiri
2. Xalis rəqabət şəraitində qiymət və istehsal həcmi
3. Tam rəqabət şəraitində qiymətlərin formallaşması mexanizmi
4. Kvaziinhisar şəraitində qiymət liderliyi
5. Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilməsi xüsusiyyətləri
6. Qiymət informasiyası və qiymət siyasetində onun rolü
7. Dövlətin qiymət siyasetində risklərin nəzərə alınması
8. İnflyasiya, onun qiymətlərin seviyyesinə təsiri və dövlətin qiymət siyasetində yeri
9. Müəssisənin qiymət siyasetinin mahiyyəti və əsas vəzifeleri
10. Fərqli qiymətlərin qiymət siyaseti və formaları
11. Müəssisənin qiymət siyasetinin mərhələləri
12. Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri
13. Firmanın qiymət siyasetinin formallaşması prinsipləri
14. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gəlməsi və dövlət tənzimlənməsi
15. Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti

XV.İmtahan sualları:

1. Qiymət iqtisadi kateqoriya kimi
2. Qiymətəmələgelmə nəzəriyəsində əsas yanaşma və ya istiqamətlər
3. Qiymətin funksiyaları və qiymətəmələgelmənin prinsipləri
4. Qiymətlər sistemi
5. Qiymət siyasetinin mahiyyəti və məqsədi
6. Qiymət siyasetinin növləri
7. Qiymət siyasetinə uyğun qiymətin emələ gəlməsi metodologiyası
8. Qiymətlərin müəyyən edilməsinin alternativ metodları
9. Qiymətin emələ gəlməsinin parametrik metodları
10. Ekspert qiymətləndirme metodları
11. Qiymətəmələgetirmə amillərinin ümumi səciyyəsi
12. Qiymətəmələgetirmənin xərc amilləri
13. Qiymətəmələgetirmənin gəlir amilləri
14. Qiymətəmələgelmənin vergi amilləri
15. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formallaşması
16. Bazar qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən amillər
17. Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin tekniləşdirilməsi yolları
18. Qiymət siyasetində qiymətəmələgelmənin əsas strategiyaları və iqtisadi məzmunu
19. Qiymətin marketinq strategiyasının növləri və onların istifadə olunması şərtləri
20. Qiymətlərin aşağı salınması və artırılması cəhdleri
21. Müəssisələrdə qiymətin emələ gəlməsinə bazarın strukturunun təsiri
22. Xalis rəqabət şəraitində qiymət və istehsal həcmi
23. Tam rəqabət şəraitində qiymətlərin formallaşması mexanizmi
24. Qiymət ayrı-seçkiliyi
25. İnhisar rəqabəti bazarının əsas səciyyəvi amilləri və inhisar rəqabəti müəssisənin qiymət strategiyası
26. Kvaziinhisar şəraitində qiymət liderliyi
27. Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilməsi xüsusiyyətləri
28. Oliqopolistlər arasında rəqabətin metodları
29. Qiymət informasiyası və qiymət siyasetində onun rolü
30. Dövlətin qiymət siyasetində risklərin nəzərə alınması
31. İnflyasiya, onun qiymətlərin seviyyesinə təsiri və dövlətin qiymət siyasetində yeri
32. Qiymət siyaseti və vergi qoyma
33. Dövlətin qiymət siyasetində valyuta məzənnəsi amili və qiymətlər
34. Dövlətin qiymət siyaseti və kredit münasibətləri
35. Müəssisənin qiymət siyasetinin mahiyyəti və əsas vəzifeleri
36. Fərqli qiymətlərin qiymət siyaseti və formaları
37. Müəssisənin qiymət siyasetinin mərhələləri
38. Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri
39. Firmanın qiymət siyasetinin formallaşması prinsipləri
40. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gelmesi və dövlət tənzimlənməsi
41. Marketinqdə qiymət siyasetinin mahiyyəti və məqsədi
42. Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti
43. Qiymət siyaseti və malların mövqeləşdirilməsi
44. Məhsulun keyfiyyətinin qiymətlərin formallaşmasına təsiri
45. Qiymətəmələgelmədə marketinq prinsipinin tətbiqi
46. Marketinqdə əsas qiymət qoyma üsulları
47. Qiymətin formallaşdırılmasında bazarın sahəvi quruluşunun tədqiq olunması metodları
48. Yanacaq-enerji kompleksində qiymətlərin emələ gelmesi
49. Tikinti kompleksində qiymətlərin emələ gelmesi
50. Aqrar-sənaye kompleksində qiymətlərin emələ gelmesi

61. Nəqliyyat xidmetləri bazarında yükdaşma tarifləri
52. Məişət xidməti bazarında tariflər və qiymətlər
53. Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi
54. Qiymətlərin ictimai tənzimlənməsi
55. Qiymətləndirmənin dövlət tənzimlənməsinin obyektləri və normativ-hüquqi bazası

Syllabus "Maliyyə idarəetməsi və audit" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur ("26" "XII" 2024-cü il "07" sayılı iclas protokolu).

Kafedra müdürü:

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

b/m . Nuran Hüseynli